

Parlament Zəfər Günü
ilə bağlı bəyanat
qəbul etdi



Milli
Məclisin
bu gün ke-
çirilən ple-
nar icla-
sında 8 no-
yabr - Zə-
fər Günü
ilə əlaqə-
dar bəya-
nat qəbul
edilib.

A da -
let.az xəbər
verir ki, bə-
yanatda tari-
xi qələbənin əhəmiyyəti vurğulanır. Ordumuzun gü-
cündən, hərbçilərimizin qəhrəmanlığından, xalqın bür-
liyindən bəhs edilir. Həmçinin qələbənin tekə Azər-
baycanın deyil, Cənubi Qafqazın inkişafı üçün böyük
yol açdığı qeyd edilir.

Bu bir xalq qəzeti



ADALET

Qurucusu:
Adil Mirbaşayev

Gündəlik hüquq qəzeti

Qəzet 1990-cı ilin
iyulundan çıxır

Nº 97 (5929) 6 noyabr 2021-ci il

Qiyməti 30 qəpik



**MEDİA-da Vətən müharibəsində
iştirak edən jurnalistlərlə görüş
keçirildi**

Medianın inkişafı Agentliyində (MEDİA) Vətən
mühəribəsində iştirak edən jurnalistlərlə görüş ke-
çirildi.

Adalet.az xəbər verir ki, görüşdə Agentliyin icraçı di-
rektoru Əhməd İsmayılov çıxış edib.

O bildirib ki, hazırda
mütəxəlif ixtisaslar üzrə
kadr hazırlanmalıdır: "İst-
tar bank sahəsində, ister-
se de sosial sahəni işlə-
dirmək üçün bizim jurna-
listlərimizdə, media-
mizdə müyyən peşə və-
rişləri, bilikləri olmalıdır.

Cüntki orada derin məqam-
lar var. Məsələn, islahatları işlədirmək isteyirse,
onun məhiyyətini bilməlidir ki, doğru-düzgün işlə-
dirsin. Bu sahəde biz xərici mütəxəssislərin cəb
edilməsinə tərəfdarıq. Baxmayaraq ki, yerli ekspertlər
də var. Bu məsələləri layihə halına salıb, birlikdə həll
edə bilərik. Layihələrin həyatə keçirilməsinin 2 tərəfi
var - normativ-hüquqi ve iqtisadi tərəfləri var. İqtisadi
tərəfi gələn ilin büdcəsi ilə bağlı olacaq".

"Bundan başqa, media sahəsində çalışan QHT-lə-
rin funksiyaları və tədbirləri daha aktiv olmalıdır. Agent-
liyin inkişafı etməlidirler. Analizlər göstərir ki, bu
sahəde perakəndəlik var. Kim istəyir gedib tədbir ke-
çirir. Düşünmür ki, bu gün buna ehtiyac var, ya yoxdur.
Biz bunu balanslaşdırılmış və bir-birinmizle uyğunlaşdır-
mış sekilde həyata keçirməliyik. Jurnalistlərlə bağlı
keçirilən layihələr QHT-de dəstək verə bilər", - o vur-
ğuayıb.

Binəli Yıldırım Prezident İlham Əliyevə təsbeh hədiyyə edib



Azərbay-
can Respub-
likasının Pre-
zidenti İlham
Əliyev noyabr
5-də Türkiyə
Respublikasının sabiq
Baş naziri Bi-
nəli Yıldırımı
qəbul edib.
Adalet.az-in
məlumatına gör-
rə, Binəli Yıldırım Prezident İlham Əliyevə təsbeh hədiyyə
edib.

Azərbaycanda bu dövlət rüsumu ləğv edildi

"Dövlət rüsumu haqqında" qanuna dəyişiklik Milli Məclisin
dünən keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə əlxarılıb.
Adalet.az-in məlumatına görə, qanuna toifikasi edilən dəyişikliyə
əsasən, ləğv edilmiş sovxoq və kolxozların özəlləşdirilən torpaqlar-
ından pay almış, lakin bu torpaqlar üzərində mülikiyət hüququnu
rəsimləşdirilməmiş şəxslərin mülikiyət hüquqlarının dövlət qeydiyyat-
ına alınması barədə dasnamə emlakın dövlət reyestrindən çıxarışın
və texniki sənədlərin (pasport və plan ölü) veriləməsini görə dövlət
rüsumu tutulmayaçaq. Qanuna toifikasi edilən dəyişiklik üçün oxu-
şunda səsverməyə qoyularaq qəbul edilib.

Milli Məclis Amnistiya aktını qəbul etdi



Milli Məclis bu
gün müzakirəyə çı-
xardıq "8 noyabr -
Zəfər Günü münasi-
bətlə amnistiya elan
edilməsi haqqında"
sənədi qəbul edib.
Adalet.az-in məlu-
matına görə, qarar la-
yihisi deputatların mü-
zakirəsindən sonra səs
qoyularaq, bir oxunuşda qəbul edilib. Qeyd edək ki, Amnistiya
aktının qəbulü üçün teşəbbüs Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən irali sürüilib.
Amnistiyanın ümumilikdə 16 mindən çox şəxşə şamil
ediləcəyi gözlənilir. Qərar qəbul edilən gündən qüvvəyə
minir.

Azərbaycanda minimum əməkhaqqı artırılır

Azərbaycanda gələn il minimum aylıq əməkhaqqı
250 manatdan 300 manata qaldırılır.

Adalet.az-in məlumatına görə, bu, "Azərbaycan Res-
publikasının 2022-ci il dövlət bütçəsi haqqında" qanun
layihəsində əksini tapıb.

Layihəyə əsasən, ünvanlı sosial yardımın təyin edil-
məsi üçün ehtiyac meyari 170 manatdan 200 manata
qaldırılır.

www.adalet.az

**Parlament İlham Əliyev
və Mehriban Əliyevanı
təbrik etdi**



"Noyabrin 8-də xalqımız Zəfər Gününi qeyd edə-
cək. İcazə verin bu Zəfəri bizi bəxş edən Prezident İl-
ham Əliyevi, Birinci vitse-prezident Mehriban Əliye-
vanı və qazilərimizi təbrik edək".

Adalet.az-in xəbərinə görə, bunu Milli Məclisin sedri
Sahiba Qafarov parlamentin dünən keçirilən plenar ic-
lasında deyib.

**"Son 30 ildə Azərbaycan bütün
çətinliklərə təkbaşına sinə gərib"**



"Bir il əvvəl Azərbaycan
Orduşu Prezident İlham
Əliyevin rəhbərliyi altında
tarixi ədaləti bərpa edərək
30 illik işğala son qoyma.
Tarixin ən şəhərəfli yazaq
yazaraq müstəsna xidmət-
ləri olan şəhidlərin rolu da-
nulmadır".

Adalet.az xəbər verir ki,
bunu Azərbaycanın xarici
isləm naziri Ceyhun Bayramov
ADA Universitetində keçirilən "44 Günlük Zəfər
Yolu" mövzusunda konfransında çıxışı zamanı deyib. Onun
sözlərinə görə, hər kəs 30 il müddətində nələrin baş verdiyin-
dan xəbərdar olub: "Mütəmadi görüsələr, müzakirələr aparı-
lb. Siyasi danışqlar, onun inkişaf tendensiyası görənən
otub. 30 il ərzində bəzi faktlar üzrə Azərbaycan dövlətinin sər-
gilidəyi mövqə və xalqın dironisi, davranışlarıdan danışmaq
istəyirəm. Torpaqların işğal fəaliyyəti, bir milyondan çox qaçın
və özəksinə mochuri kökünlər faktlarını yada salanda nə
qdər böyük çağrışın olduğunu hiss edirik".

Nazir bildirib ki, Azərbaycan dövləti bu müddətdə üçüncü
qüvvələrin işsizlərə uymayaraq bütün çətinliklərə təkbaşına
sinə gərib: "Eyni zamanda, Azərbaycan xalq ulu öndər Heydər
Əliyev fenomeni ətrafında cəmləşərəq ağırlıqlarla döyüb.
Azərbaycan cəmiyyəti dörtləşmədən milli dövrlərə sadıq
oldu. Müstəqil dövlətin uğur hekayəsi məhz həmin prizmadan
quruldu".

Zəfərimizə zəfər qatan

"Qarabağ"!!!



**Hikmət Hacıyev: "Ermənistanla
Azərbaycan arasında sülh
müqaviləsi imzalamalıdır"**

"Ermənistanla Azə-
rbaycan arasında sülh mü-
qaviləsi imzalamalıdır. Bu
istiqamətdə Ermenistan
tarixindən müsbət rəy
gözləyirik, ancaq hələ də
heç bir natiqa görmürük.
İşğal iddiaları hələ də qar-
ıb. Bu tamamilə qəbul
olunmadır".

Adalet.az xəbər verir ki,
bunu Azərbaycan Preziden-
tinin köməkçisi - Prezident
Administrasiyasının Xarici si-
yasət mosələleri şöbəsinin müdürü Hikmət Hacıyev ADA Uni-
versitetində "44 Günlük Zəfər Yolu" mövzusunda keçirilən
konfransda çıxış zamanı deyib.

O bildirib ki, Ermənistanın beynəlxalq hüquq hələ də təm-
maka istəmir: "Azərbaycan mövqeyi edələtin və beynəlxalq
hüququn borçular olmasının istəyi. Azad olunan orازlırlar bel-
lə miqyasda quruculuq işlərinin aparılması heç bir ölkədə ol-
mayıb".

O bildirib ki, Ermənistanın beynəlxalq hüquq hələ də təm-
maka istəmir: "Azərbaycan mövqeyi edələtin və beynəlxalq
hüququn borçular olmasının istəyi. Azad olunan orازlırlar bel-
lə miqyasda quruculuq işlərinin aparılması heç bir ölkədə ol-
mayıb".

**Hafiz Paşayev: Zəfərin biza verdiyi
imkanlardan istifadə etməliyik**

ADA Universiteti Qa-
rabağ mövzusunda çox-
sayılı tədbirlər keçirib.
Lakin bu konfrans tam-
amilə başqa mahiyyət
kəsb edir. Biz bu gün
xalqımızı, Prezident, Mü-
zəffər Ali Baş Komandan
və İlham Əliyevin rəh-
bərliyi ilə Ordumuzu,
özümüzü Qələbə mü-
nəsibət təbrik edə bilirik.

Adalet.az-in məlumatına görə, bu sözü ADA Universitetinin rektoru Hafiz Paşayev "44 Günlük Zəfər Yolu" mövzusunda konfrans-sərgidə çıxış zamanı deyib.

O bildirib ki, bütün bundan əvvəl başlanğıcda məhərabın işləməsi
tədbiri olub. Hər iki qəbul edilməsi nəzərdə tutulub.

Qeyd edilir ki, sözügedən dərman simptomları azaldır,

səhər zamanı yüngüləşdirən bileyəyi və sağlamlıq sistemləri zəif

edən yoxluqda epidemiyaların qarşısını almağa kömək

eda biləcək qeyd edilir. "Molnupiravir" ABŞ, Avropanın və baş-

qa bölgələrdə tənzimləyici qurumlar tərəfindən nəzərdən ke-

cirilməsinə gözləyir.

**Dünyada ilk dəfə COVID-19
həbinə icazə verildi**

Böyük Britaniyanın Dərman Təzimləmə Təşkilatı
"Merck" və "Ridgeback Biotherapeutics" tərəfindən ha-
zırlanmış COVID-19 antiviral həbi "Molnupiravir"ə icazə
veridivini açıqlayıb.

Britaniyanın COVID-19-u uğurla müalicə edən ilk həb olan
"Molnupiravir"ı təsdiqləyən ilk ölkə olmasına baxmayıraq,
həbənən vaxt istədiyi dərəcədə edilecəyi belli deyil.

Həb COVID-19 üçün müsbət test edən və ciddi xəstəliyin
inkisifi üçün azı bir risk faktoru olan 18 yaş və dəhənəklər
üçün lisenzialıdır. Bildirilər ki, "Molnupiravir" in evdə CO-
VID-19-a yüngül və orta dərəcədə volyxumsız insanlar taraf-
ından gündə iki dəfə beş gün ərzində qəbul edilməsi nəzərdə tutulub.

Qeyd edilir ki, sözügedən dərman simptomları azaldır, səhər-
məsələsindən sonra qəbul edilməsi təsdiq edilir. "Molnupiravir"ə
həb COVID-19 üçün müsbət test edən və ciddi xəstəliyin
inkisifi üçün azı bir risk faktoru olan 18 yaş və dəhənəklər
üçün lisenzialıdır. Bildirilər ki, "Molnupiravir" in evdə CO-
VID-19-a yüngül və orta dərəcədə volyxumsız insanlar taraf-
ından gündə iki dəfə beş gün ərzində qəbul edilməsi nəzərdə tutulub.

Həb COVID-19 üçün müsbət test edən və ciddi xəstəliyin
inkisifi üçün azı bir risk faktoru olan 18 yaş və dəhənəklər
üçün lisenzialıdır. Bildirilər ki, "Molnupiravir" in evdə CO-
VID-19-a yüngül və orta dərəcədə volyxumsız insanlar taraf-
ından gündə iki dəfə beş gün ərzində qəbul edilməsi nəzərdə tutulub.

Həb COVID-19 üçün müsbət test edən və ciddi xəstəliyin
inkisifi üçün azı bir risk faktoru olan 18 yaş və dəhənəklər
üçün lisenzialıdır. Bildirilər ki, "Molnupiravir" in evdə CO-
VID-19-a yüngül və orta dərəcədə volyxumsız insanlar taraf-
ından gündə iki dəfə beş gün ərzində qəbul edilməsi nəzərdə tutulub.

Həb COVID-19 üçün müsbət test edən və ciddi xəstəliyin
inkisifi üçün azı bir risk faktoru olan 18 yaş və dəhənəklər
üçün lisenzialıdır. Bildirilər ki, "Molnupiravir" in evdə CO-
VID-19-a yüngül və orta dərəcədə volyxumsız insanlar taraf-
ından gündə iki dəfə beş gün ərzində qəbul edilməsi nəzərdə tutulub.

Həb COVID-19 üçün müsbət test edən və ciddi xəstəliyin
inkisifi üçün azı bir risk faktoru olan 18 yaş və dəhənəklər
üçün lisenzialıdır. Bildirilər ki, "Molnupiravir" in evdə CO-
VID-19-a yüngül və orta dərəcədə volyxumsız insanlar taraf-
ından gündə iki dəfə beş gün ərzində qəbul edilməsi nəzərdə tutulub.

Həb COVID-19 üçün müsbət test edən və ciddi xəstəliyin



LENİN ORDENLİ NEKROLOQ

Obyektiv səbəblər üzündən əvvələrdəki kimi çalışı bilməyib yazı-pozu-
dan bir qədər uzaq düssəm də, met-
buatı mümkin qədər izleyir, xəstəlikle-
rin və laqeyidliliklərin azabalarına qat-
laşırıam. Yaxınlarında qəzətədə qəribə, en-
drabidi bir başsağlığına da rast gəl-
dim. Belə gedirse jurnalistikamızın da-
ha ağlamalı günləri hələ qabaqdır.
Peşəkarların künçə dirnişi, qəzetçilik
ənənələrinin pozulması, yeniliklərin
əcaib şəkilde doğulması... Budur, necə
deyirlər, hüquqi şəxs başsağlığı verdi-
yi vezifəli bir adama özünü ad-sarı ilə
tanırdı. Məselen, "Qızıl qələm" mükə-
fatı laureati ve emakdar müəllim filan-
kəs filankesov...

Bele düşünmək, cəmiyyətdə bele ta-
nınmaq iddiasında olanlar əlbəttə az
deyildir. Ancaq adı başsağlığında da
bunu oxucuya və yas sahibinə, pis çıx-
masın, sırmış nadir hadisə, nadir yeni-
nilik idi. Aşağı-yuxarı onların yeniliklə-
ri bu səviyyəyə yaxındır. Peşəkar jurna-
listlər, qədir-qiyəmetini bilənlər, im-
zaları axtarılanlar heç vaxt öz-özərləni
qazandıqları ilə göze soxmazlardı, bunu
ayıb bilərlər. İndi oğurluq-doğurluq,
xəyanət və fürsətli məqamlarla nələ-
rəsə nail olanları durdurmaq mümkin
deyil. Həmin o başsağlığındakı kimi.
Kim neyə layiq olmayı müsəyyən vas-
tələrlə nəsə elə edibə hemişə ondan
danış - utanıb qızarmadın. Kim neyə
layiq deyilsə, örən-ogrın hemişə o
zümrəye can atar. İnanıram ki, bir gün
bele məsələlər də diqqət markəzinə
gətiriləcək və bütün oğurluqların, üzə-
rindən arxadan zərba vurmalıqların, bütün
xəyanətlərin və oyunbazlıqların üstü
açılaçaq. Bu tip insanları da cəmiyyət-
in qaralıq guşələri yetişdirib. Tulla-
naraq (tulalanaraq da oxumak olar) us-
tad dediyinin qarşısına keçənləri də.
Belələrini sonradan taniyib keçmişini
araşdırıldıqda daha qəлиз məsələlər orta-
ya çıxır. Hətta qarşına elə biabırı fakt-
lar qoyular ki, dəli olmaq dərəcəsinə
çatırsan: gör bir vaxtlar mən kiminle el
tutub görüşmüşəm.

Mən bilən son 30-40 ilde BDU-nun
jurnalistika fakultəsi Loğman Rəsəidzadə,
İrədə Tuncay, Rəşad Məcid, Hidayət
Elvusal, Məzahir Süleymanzadə,
Mehman Cəvadəoğlu... səviyyəsində
10-15 nəfərdən çox hər cəhətdən bu
adi doğrulda bilən məzən buraxmayıb.
Loğman kimi publisistin ad-sına ehtiya-
ci varmı? Orta statistik jurnalistikə
tamam başqa motivdir. Hələ üstəlik in-
diyədək düz-əməlli yazmağı öyrənme-
yenlər da az deyil. Ancaq hemişə ad-
san, mükafat və saire qamarlamaq
pususundadırlar. Tanımayan oxucular
elə zənn etməsiner ki, müellif neyə-
se iddiadır, bu səbəbdən mövzunu
belə uzatdı. Əslə! Jurnalistikada en bö-
yük mükafatın yaxşı yazımaqdır. Nəyi
silib aradan götürürsələr, nəyi uğurla-
salardı qəzətçiliyin qızıl bir əlaməti
var: "podşivkalar" öz yerindədir. Və bir
daha xatırlatmaq istəyirəm ki, qazan-
lan mukafatlarla layiq olduqlarını bilən
jurnalistlərin heç biri imzasını "bəzə-
maya" çəlşimlər. Neinki çəlşimlər,
kimse müraciətində bunları sadalayara-
sa etirə edərlər. Özüne və şəxsiyyəti-
ne hörmət əlaməti olaraq.

İndi qayıdırəm həmin o nekroloq
məsələsinə. Jurnalist təhsilini alıqdan
sonra komsomol işindən rayon qəzeti-
nə göndərilərək, əvvəlcə ədəbi işçi, şö-
bə müdürü, sonra da məsul katib vəzifə-
sində çalışırdı. Məsul katib işleyən
vaxtlarda sovet dövrünün qaydaları
idi, kim nə yazırısa, qəzəte hazırlayı-
rısda mütləq getirilən məsul katibə verər,
məsul katib de nömrəyə gedesi yazıla-
rı yoxlaysıb ölücsünə qeyd edib, səhifə-
sini müəyyənələşdirib, redaktora təq-
dim edər. Hətta bassağlıqları da.
Çünki o vaxtlar öz işçilərimizdən baş-
qa, kim qəzətədə başsağlığı vermək is-
teyirdi də dövlət bankına 30 manat ke-
çirib mətnlə birləkde kiçik öndəni və-
rəqini de getirməli idi. O vaxtlar qəzətimi-
zin redaktor müavini - partiya şöbəsi-
nin müdürü başqa millətdən idi. İşi çox
olsa da, onunçun bir elə çətin deyildi.
Partiya hayatı, ceynənmış söz və ifadələr,
hər dəfə tam bir vəraqi dolduran
traftat əslə - qurultay və plenurmlar-
dan həzir sitatlar, 5-10 kəlmə də sovet
həkimiyətinin və sovet adınının tə-
rənnümü, vəssalam. Rehmətlək yaza-
yaza telefonla da danışırı, çay da içir-
di, hətta səhəbat də edirdi. Sanki beyni,
düşüncələri başında deyil, barmaqla-
rında idi. Qəribər ki, hərif və durğu
işarələrindən başqa səhv də buraxır-

di. Hər gün yazdığı eyni cümlelər və
eyni məzmun necə olacaqdı ki? Onun
bəzi sırları də vardi. Hərədən redaktoru
yaxın qohumu olan bazarkom Hidayət
libi kişisi ilə mezelənir, bərkədən
soruşurdu ki, sən nə üçün
adını, atanın adını, familyanı dəyişmiş-
sin? Sonra bir-iki adamın qulağına nə-
sə piçildiyib çıxıb gedirdi.

O vaxtlar bir müəllifə eyni nömrədə
bəzən 2-3 yazı düşərdə, birini açıq
ad-soyadla, birini ad-ve ata adı ilə,
dəyərinə isə... Nəise. Bəzim bəyən müəllim
də herədən Hidayət kisinin de-
diyi kimi əsl adı familini dəyişmiş halda
"kimin oğlu" imzası ilə çıxış edirdi. Bəz
onu gizləndə Mkrizoğlu adlandırdıq. O,
gah mehriban, gah küskün, gah da
naməlum vəziyyətdə ünsiyət saxla-
yardı.

Rayonda hörmətli bir admanın atası
rahmətə getmişdi. Bəzim Mkrizoğlu
adlandırmıq müəvin öz adından hə-
min adama bir başsağlığı metni verib,
tapşırı ki, yuxarıdan qoyarsan. Vərdis
etmişdim, qəzətə verilən 2-3 cümləlik
şəkilaltı sözlər də diqqətə oxuyur-
du. Başsağlığını oxuyanə nə gör-
səm yaxşıdır: Lenin ordenli F.F. Brığır
narcıqliq soxvozunun direktori F.F.-ya
atasi... Daha arxası melum idi. Durub
getdiyim yanına ki, birincisi sizin Lenin
ordeni almağınız haqqında heç bir rəs-
mi məlumatı yoxdur. İkinci ki
durub ki, hörmətli müəvin müəllim, lap
Lenin ordeniniz olsa belə bu qəzətçili-
yə uyğun iş deyil, başsağlığında bunu
verənən, adına verilən və öleinin adın-
dan başqa heç ni getməmelidir. Meni
ciddi bir nəzərlə şübhə kassasını açdı
və qutudan Leninin əksi olan parlaq
bir metal çıxardı. Bax, indi gördüm
mənim Lenin ordenimi - deyə aqala
mən düşmən kimi baxdı. Bu, orden deyildi.
Sanki məni uşaqlıq biləm xamayırmış
kimi Leninin hər 5-10 ildən bir yubley-
ləri vaxtı buraxılandı və işləyən yaşlı
adamların hamisina paylanması Lenin
yubley medalı idi. Təbii ki, mən razılaş-
madım və otağıma keçib maketlə məş-
ğul olmağa başladım. Müəllim də re-
daktorun yanına gedib məndən şika-
ystınləşməkdi. Mən iki mənənən
Lenin ordenimi - deyə aqala mə-
nən düşmən kimi baxdı. Bu, orden deyildi.
Sanki məni uşaqlıq biləm xamayırmış
kimi Leninin hər 5-10 ildən bir yubley-
ləri vaxtı buraxılandı və işləyən yaşlı
adamların hamisina paylanması Lenin
yubley medalı idi. Təbii ki, mən razılaş-
madım və otağıma keçib maketlə məş-
ğul olmağa başladım. Müəllim də re-
daktorun yanına gedib məndən şika-
ystınləşməkdi. Mən iki mənənən
Lenin ordenimi - deyə aqala mə-
nən düşmən kimi baxdı. Bu, orden deyildi.
Sentyabrın 27-dəki möhtəşəm
əks hücum onu göstərdi ki, ermənilər
Bakıya yox, heç işgal altında

...Redaktor otağıma gəlib həmin
başsağlığına baxıb gülmüşədi. Sonra
gözənləndən belə bir təklifdə bulundu.
Bəlkə elə olduğu kimi verək getsin,
bu kişi də sendən el çəksin. Mən qəti
etirəz elədim. Sonradan pis bir şeyin
olması ehtimalına görə deyil, sadəcə
jurnalist etikası, peşəyə, özünə hörmət
mənasında.

Redaktorun mənimlə arası olmasa
da razılışdı. Axi mən həm də onun da
nütufunu qoruyurdum.

**P.S. 15-16 il bundan əvvellərin də
bənzər bir əhvalatını diqqətə çatdırırm.**
Rəhbər vəzifə tutan bir dostumun qar-
daşının Gəyədə qurulan yas mərasim-
inənən getmişdim. Yerim bilən adı-
mənənənənənənənənənənənənənənənənənən
Bakı Global Forumu
artıq 8-ci dəfədir ki, Azərbaycanın ev sahibliyi ilə ke-
çirilir. Kifayət qədər nüfuzlu
malik olan Bakı Global Forumuna
maraq ilbəl artır.

...Məzahir Əhmədoğlu
NEKROLOQ
Məzahir Əhmədoğlu
NEKROLOQ

Bizi yaşadan qələbə

...Biz o günü nə az, nə çox, düz
30 il gözləmişik. Düz 30 il gözle-
mişik ki, Beynəlxalq Təşkilatlar
və eləcə də ATƏT Birleşmiş Mil-
letler Təşkilatının torpaqlarımızın
20 faizini işgal etməsi ilə bağlı
çıxarıdı 4 qətnaməsin icra ede-
cək. Biz onlara bel bağladıq, ümidi
bəslədik, onlar isə bizim
küreyimizə biçaq sapıldılar. Yen-
i, işgalçıya havadarlıq elədilər,
arxa durdular və onlara "Gözün
üstə qaşın var" - demədilər...

...Ermenilərin "dayıları" onları
elə arxayın salmışdır ki, bu torpaq
əbədi olaraq işgalçının nəzərəti al-
tında olacaq. Hətta bir neçə dəfə
yüksek seviyyədə bildirilmişdir ki,
Qarabağ məsəlesi dondurulub. Yen-
i, bu problemi gündəmən çıxarı-
maq, saxlamaq ermənilərin havadır-
larının en böyük məqsədi id. Və
təsadüfi deyil ki, düz 30 il günü
gənə sataraq Beynəlxalq Təşkilatlar
her şəyə göz yumdu və bizim haqq-
ımızı heç bir köməkli etmişdi.

...Və hətta 2016-ci ilin aprel dö-
yüşlərində minlər hektar torpaqlar-
ımızın azad olunanda və Leleştəp
yüksəkliyinə bayraqımız sancılan-
da ermənilərin havadarları dəridən,
qəbəldən çıxaraq döyüş saxıldalar
və söz verdilər ki, tezliklə işgal al-
tında olan torpaqlarımızdan çıxıb
gedəcəklər. Onlar çıxıb getdilər, əksinə
işgal altında olan rayonları-
mızda məvgulərini daha da möhüm-
kəmlədilər. Yüz milyonlara dollar
xərcəyərək top dağıtmış, bomba
dağıtmaz iştehəmlər, bunkerler in-
şat edilər. Və düşündürülər ki, onlara
bır cülcü mədəfəsi var və bu
mədəfəni Azərbaycan ordusu heç
vaxt yara bilməyəcək. Ağdamda,
Füzulidə nə az, nə çox beşaltı yerdə
çox möhkəm iştehəmlər, bunkerler
və siğinacaqlar tikilmişdi. Düzüd, onu
mənənənənənənənənənənənənən
azad olundu... Zəngilan azad
olundu... Hadrut azad olundu... Qu-
badlı azad olundu... Suşə azad
olundu... İt kimi ayağına türüb
qaçan ermənilər siçan deşiyi atxar-
ırdırlar. Ona görə də gürültüdən
Azerbaijan ordusunun sentyabr 27-dən noyabrın
10-na qədər hər gün neçə-neçə ra-
yonu, qəsəbəmizi, şəhərimizi azad
edələr. Füzulidən azad olundu... Cəbra-
yıl azad olundu... Zəngilan azad
olundu... Hadrut azad olundu... Qu-
badlı azad olundu... Suşə azad
olundu... İt kimi ayağına türüb
qaçan ermənilər siçan deşiyi atxar-
ırdırlar. Ona görə də gürültüdən
Azerbaijan ordusunun sentyabr 27-dən noyabrın
10-na qədər hər gün neçə-neçə ra-
yonu, qəsəbəmizi, şəhərimizi azad
edələr. Füzulidən azad olundu... Cəbra-
yıl azad olundu... Zəngilan azad
olundu... Hadrut azad olundu... Qu-
badlı azad olundu... Suşə azad
olundu... İt kimi ayağına türüb
qaçan ermənilər siçan deşiyi atxar-
ırdırlar. Ona görə də gürültüdən
Azerbaijan ordusunun sentyabr 27-dən noyabrın
10-na qədər hər gün neçə-neçə ra-
yonu, qəsəbəmizi, şəhərimizi azad
edələr. Füzulidən azad olundu... Cəbra-
yıl azad olundu... Zəngilan azad
olundu... Hadrut azad olundu... Qu-
badlı azad olundu... Suşə azad
olundu... İt kimi ayağına türüb
qaçan ermənilər siçan deşiyi atxar-
ırdırlar. Ona görə də gürültüdən
Azerbaijan ordusunun sentyabr 27-dən noyabrın
10-na qədər hər gün neçə-neçə ra-
yonu, qəsəbəmizi, şəhərimizi azad
edələr. Füzulidən azad olundu... Cəbra-
yıl azad olundu... Zəngilan azad
olundu... Hadrut azad olundu... Qu-
badlı azad olundu... Suşə azad
olundu... İt kimi ayağına türüb
qaçan ermənilər siçan deşiyi atxar-
ırdırlar. Ona görə də gürültüdən
Azerbaijan ordusunun sentyabr 27-dən noyabrın
10-na qədər hər gün neçə-neçə ra-
yonu, qəsəbəmizi, şəhərimizi azad
edələr. Füzulidən azad olundu... Cəbra-
yıl azad olundu... Zəngilan azad
olundu... Hadrut azad olundu... Qu-
badlı azad olundu... Suşə azad
olundu... İt kimi ayağına türüb
qaçan ermənilər siçan deşiyi atxar-
ırdırlar. Ona görə də gürültüdən
Azerbaijan ordusunun sentyabr 27-dən noyabrın
10-na qədər hər gün neçə-neçə ra-
yonu, qəsəbəmizi, şəhərimizi azad
edələr. Füzulidən azad olundu... Cəbra-
yıl azad olundu... Zəngilan azad
olundu... Hadrut azad olundu... Qu-
badlı azad olundu... Suşə azad
olundu... İt kimi ayağına türüb
qaçan ermənilər siçan deşiyi atxar-
ırdırlar. Ona görə də gürültüdən
Azerbaijan ordusunun sentyabr 27-dən noyabrın
10-na qədər hər gün neçə-neçə ra-
yonu, qəsəbəmizi, şəhərimizi azad
edələr. Füzulidən azad olundu... Cəbra-
yıl azad olundu... Zəngilan azad
olundu... Hadrut azad olundu... Qu-
badlı azad olundu... Suşə azad
olundu... İt kimi ayağına türüb
qaçan ermənilər siçan deşiyi atxar-
ırdırlar. Ona görə də gürültüdən
Azerbaijan ordusunun sentyabr 27-dən noyabrın
10-na qədər hər gün neçə-neçə ra-
yonu, qəsəbəmizi, şəhərimizi azad
edələr. Füzulidən azad olundu... Cəbra-
yıl azad olundu... Zəngilan azad
olundu... Hadrut azad olundu... Qu-
badlı azad olundu... Suşə azad
olundu... İt kimi ayağına türüb
qaçan ermənilər siçan deşiyi atxar-
ırdırlar. Ona görə də gürültüdən
Azerbaijan ordusunun sentyabr 27-dən noyabrın
10-na qədər hər gün neçə-neçə ra-
yonu, qəsəbəmizi, şəhərimizi azad
edələr. Füzulidən azad olundu... Cəbra-
yıl azad olundu... Zəngilan azad
olundu... Hadrut azad olundu... Qu-
badlı azad olundu... Suşə azad
olundu... İt kimi ayağına türüb
qaçan ermənilər siçan deşiyi atxar-
ırdırlar. Ona görə də gürültüdən
Azerbaijan ordusunun sentyabr 27-dən noyabrın
10-na qədər hər gün neçə-neçə ra-
yonu, qəsəbəmizi, şəhərimizi azad
edələr. Füzulidən azad olundu... Cəbra-
yıl azad olundu... Zəngilan azad
olundu... Hadrut azad olundu... Qu-
badlı azad olundu... Suşə azad
olundu... İt kimi ayağına türüb
qaçan ermənilər siçan deşiyi atxar-
ırdırlar. Ona görə də gürültüdən
Azerbaijan ordusunun sentyabr 27-dən noyabrın
10-na qədər h

"SƏTİRLƏR"İN MÜƏLLİFİ TURAN UĞUR!

...Men səni kiçik yaşlarından tanıyıram. Çəlimsiz bir "blondin" idin. Mərhum atınla yaşadı olsaq da, hamı bildirdi ki, emin Arifə dostluq edirəm. O, bir böyük qardaş kimi her ikimini qayğısını onillərlər çəkdi, ilk gənclik illərindən atan Asifə məni dəfələr seyahətlərə göndərdi - Yaltaya, Soçiye... Həmişə bize deyərli məsləhətlər verdi. 2 ildir bəzə Asifə, sənəsənə mehriban, həssas, övladlarından ötürü canından keçməyə hazır olan fedakar atan dan ayri dünyalarda yaşayırıq. Kaş sağ olmayı, sənən evelki uğurlarını kimi bu uğurunu da görəydi, onda bəlkə xəstəlikdən yox, sevincdən durardı. Bəlkə də bir az dayanıb dərəcə güclü, dəha möhkəm döyünerdi. Qürurla, bu sevincləri uzun müddət yaşamaq əşqidir.

San rus ve fransız dilleri üzre filolog-tərcüməci olsan da, televiziyanı seqdin. Sen dogma türkçemizin də ən derin qatlarından, poeziya ve nəs nümunelerindən mükməm biliyi maliksin.

Senin istər dilçi istedadın, istər televiziya ustalığı da mükməmlərdi. Bu yol səni poeziyaya çəkdi, bu yol səni orijinal tərcü-




rini söyledib nece zövq alirdim. Hətta bir dəfə qardaşım Ramizə də dedim ki, nəhayət sənən şeirlərinin səndən de yaxşı söyleyən bir "fransız" tapıldı. Ramiz Rövşən də gülümşəyər kababında bu sözleri dedi: "Gel bir az düzəlsə edək, Ramizdən yaxşı yox, Ramiz kimi..."

İndi budur, senən çalışığın mədəniyyət kanalında benzərsiz və cəzibədar verilişə müəlliflik edirsin. Burada, yeni haminin sebirsizlikle gözlediyi "Sətirlər"de sən öz dostlarını - rejissor Behram Yaqublu, operatorlar Cavid Şərifov, Emin Tağıyev və xüsusi aparıcı, xalq artisti Mehriban Zəki və başqa yaradıcı heyət üzvləri ile "görünən" gün təməşçilərə böyük sevinc bəxş edirsiniz.

...Son indi bir zamanlar şeirlərini ezbərlediyin Ramiz Rövşən, Sabir Rüstəmxanlı ilə, Məmməd İsmayılov və başqa görkəmli ediblərlə yaradıcı adam kimi görüşüb eləqe saxlayırsan. Onlar indi sənən haqqında olduqca xoş sözler deyirlər, istedadını, dünya görüşünü, exafqını tərifləyirlər. Dañna nələr, nələr...

Yazının burası qədər epistolalar janrınm unudulmaqdə olan əslübündə yazmali oldum.



yaraq, onun tərcümələri və şeirlərindən başqa televiziya publisistikasının eksər ssenaristlərinə tənisi idim. Yeni bu verilişin coxunu izlemişdim. Saq olunsan. Naşir Müşfiq Xan, redaktor Azər Qismət, korrektor Nihat Pır, dizayn və qrafika müəllifi Fərid İlahm və başçalarının sayısında Turan Uğurun "Sətirlər" kitabı başlangıçdan sonadək oxucuların, yeqin ki, müəllifin de qəlbini oxşayan zəhmət çəkiblər.

Kitabın üzü, görüntüsü...

Güneşli havada, deniz lepələn, uzaqda çuqlar uçur. Əslinde bir az qədimliy, bir az aristokratlığı sezdiren çətirli, qara eynekli, qehvi saçlı bu gözəl xanım kimdir? Bura Appenin sahilindəridir, yoxsa Priney? Bu gözəl xanımı italyan, ispan aktırlarına da oxşadı bilərsən? Bəs Brigit Bordó, Anıtlı Emə? Yox, yox. Oxşatmaq, oxşatmaq istəmək şerti hissədir. Reallığın kölgəsi qədər anlaşılmaz vəqidiər.

Bəlkə burası Xəzərdir, doğmaca, duzluca Xəzər? Bəlkə bu xanım Tehmənidir? Sahildə durub keçmişlərə - "Ağ limar"ı boyalar? Bəs onda Zaur hardadır, mənim ezziz qardaşım Fərhad hardadır? O, Mehriban

Zekidir! Yalnız özü olan, yalnız özünü oynayan Mehriban Zəki...

Verilişlərin və "Sətirlər" kitabının canını oxşayan en uğurlu tapıntılarından biri ve eyni zamanda poliqrafiq məkanda bir ilk!

Turan Uğurun yeni əşən Tebrizden olan gəyçaylı Turan İsmayıldənin "Sətirlər" kitabı fərqli yaradıcılıq əslüblərinə baxmayaq, dostum, çox istedadlı şair - tərcüməçi Məhriban Zəki...

Turan Uğurun savadını, dünya görüşünü, intellektiv və qeyri-ədət istedadını oxucuya tam cətdirməq mümkin deyil. Bunu böyük şairim Məmməd İsmayıldə təsdiqləyir, professor Qəzənenər Paşaçayev də, Sabir Rüstəmxanlı da...

Bes onda ne etmeli?

"Sətirlər" kitabını elde edib oxumaq lazımdır. Azərbaycan və dünyaya ədəbiyyatının en gözəl nümunələrinin Turan Uğur publisistikasında triumfunu nostalji bir zöqlə yaşamaq üçün.

P.S. Turanın Turan Uğur kimi tanınmasında özünün istədidi ilə yanısı bəzi xeyrəxahlıların da zəhməti halaldır. Anar, Kamal Abdulla, Məmməd İsmayıldə, səzil-qopuzlu Mehriban xanım, ən vacib anlafların Flora, yəni Flora Xəlilzadə...



Səbuhı Vəliyevin yeni şeirləri
Məzahir ƏHMƏDOĞLUNUN
təqdimatında

Arzuları qaldı belə

Bir şəhid balasının sözləridir bu...

Arzuları qaldı belə,
Meyve deyil ki, dərəsən.
Dünyanın gərdişi bilən
O xoşbəxt kimdi görəsən?

Cavan ikən işim-işim
İşildəyən
Gülələri xoş gəldilər.
Harda oltu tuş gəldilər.
Hərdən-hərdən gülələr də
Rəhm elədi, qaldı belə.
Dostun biri şəhidliyi
fəth elədi,
O bürüşü od içində
Əhd elədi, qaldı belə.
Qapınızın cəftəsindən
gələn səsələr,
Bilirsenmi kimi səsələr?

Həsrət səsələrin ardınca
Yer gedirdi, göy gedirdi.
Atan təz-tez bay gedirdin.

Bir yarpaqdi,
Xəzən vaxtı tökülmədi,
Başı üstən qara yeller
çəkilmədi,
Yuxuları qaldı belə.

Özü getdi
Atançlı mərd böyüdüdə,
Şəkillər
Göz yasları, dərd böyüdüdə,
Əzizləri, yaxınları
qaldı belə.

Saçlarında lap təzəcə
dən düşürdən,
Ana səbri qaldı belə.
Qəbri üstə sindən gül
üşüyürdən,
Yəndi, qəbri qaldı belə.

Alınımızın yazılıları
Döñü öldü qan cənağı.
Sönümüdü atə ocağı,
Kükə özü qaldı belə.

Sayıdığını sayan na çox,
Bir görün fələk na sayı.
Ərəfə çıxan ahdən da çox,
Fələk özü qaldı belə.

Zamanın sərt qoşgasında
Çox arzular həder oldu.
Bu get-gəllər dünyasında,
Mənim balaş, bize qalan
Vətən oldu, Vətən oldu.

MƏLƏKDİ - GÖZÜ YAŞLI
Ana şəhid oğluna toy edirdi...

Bir ananın səssiz haray,
haydi bu,
Dəlaşdırı bir sevimli aşiq üstə.
Bir ruh gəzer
Adamların başı üstə, -
Görən kimin toyudu bu.

Bu dünyannın işinə bax,
Gedən gedir, gələn gəlir.
Bu nə işdi qorən Allah
Baysına toyə
Məlek özü gəlin gəlir.

Bosşu ali, boşdu yanı,
Göre bilməz onu heç kim
Nurdə gəlir.
Bir ev nədi, çəşdi hamı,
Bu gəlin bir yurda gəlir.

Qubariyla, sevinciylə,
Bu toy bizim
Ruhumuzu sarıyrıknə,
Daha geniş, daha mavi

Dünyanın gərdişin bilən O xoşbəxt kimdi görəsən...

Göyəri açılan gördüm.
Yanıb, yanıb quruyurkən,
Gülləri açılan gördüm.

Ruhları şad olsun deyə,
Əl açdı göye körpələr.
Anaların "can" səsine
"Atacan" deyən körpələr.

Dünyanın işi belədir,
Heç vaxt sırrını açmadı.
Ana nə illah elədi
Gəlin üzünü açmadı.

Dağdan ağır toyxanadır,
Biz bər yana,
Bu dünyada bir yanadır.
Bu toydadır Haqqın səsi.

Burda qalxan nidaların
son nöqtəsi
Bizi Allah kölgəsinə
Çağırın minbərdi bəlkə.
O gün toyda bay oturan
Bir deyil, minlərdi bəlkə.

İşığı, yaraşığı, -
Neçə-neçə qazılər,
Şəhid analarıydı.
Şəhr etdikən böyükən,
Böyüdücək üzənlər
Dünyanın sahəzadə
Xanımlarıydı.

Fani dönya
Əvvəl-axır düşəcəksən
Bizi saldırgan oyuna.
Səni çağırı bilməzdik
Şəhid balanın toyuna.

Sorusundan ki, bu toy-düyün
Həqiqət, ya nağılmışdır?
İşdəklərin düyün-düyün,
Bu düyünə açanmayan
oğuldum?

Ana idi, el çəkmedi,
Haqq yerin alıdı.
Səni bətəyən təkəldi,
Minlərin anası oldı.

Ürəklər dolu olsa da,
Gözlərən yaş gəmədir.
Beylə galının yerini
O günü boş görmədir.

Bela getməz dünya eləbt,
Nə etdi, qarşılığı verildi.

Bir küncləsə
Ana ilə gelin xəlvət
Bir-birinin göz yaşını silirdi.

Tənha ağac

Bir təpənin üstündədir,
Gündüz gözü
Günə yaman ağır keçir.
Ay da onun qəsnindən
İşığında qalsın deyə.

Tənha ağac, sərrin ağac,
danış bir az,
Kim yanında xoş söz dedi,
bir gül ekdi.
Hər yanı dağıdan tufan
Sənin başına el çəkdi.

Kimlər idi, dillənsənə,
Yamana yozdular yaxşını.
Neçə vaxtsız-vedəsiz
Qəbrini qazdlar yaxşının.

Görüb çəkildiñ özüne,
Qarış-qarış, addim-addim.
Barmı verirən, yoxsa
Yadından çıxdı adın.
Həq baltalı o allər da
Sonin üstüne qalxmışdır.

Bilməzdir qonşu meşə
Sənə da ası duşər-

"Qoynumda bitən ağclar
Niye buncu böyümədi,
gəlmədi".
Üstünə gəlen mehi
Yarı yolda saxladı.
Özü bilmədi ki,
Yalnız sənin xərinə
Allah onu bələldərdən
saxladı.

Nə kövrələr, nə dinər,
Bu ağacın dağ dərdində
Çiçəklərin gözü ilə
Bir düzəngəh ağladı.

Yarpaqları bir sözdən
Şəsləşir, piçidər.
Məşənən ağlı casırb
Bu ağac adamlarla
Mehsiz nece
Meh dilində danışır.

Allah soraqlı duruşu,
Gövdəsi, budaqları
Bir elçatmaz sehrda,
Bir ilahi bicismdə...
Məşənən ucbatından,
Yolu kasilan meh də
Əsir günün içində.

Əvvəl-axır quruyacaq,
Yox olacaq kölgəsi,
Məşənən üzü gülləcək.
Dilində Allah kalməsi,
Qəti gün, saatın
Bu ağac özü biləcək.

Bu, gürşaddı...
Göyərlərin yeri rahadı.
Yerə nə olur, olsun,
Sellər, sular oynası.

Məlek baxdı maddim-maddim
Köhne evin üçüguna.
Damcılardan sayı itdi.
Gürşad biliydi elədi,
Sevməyenin acığına.

Yükünü çəkib gedən,
Buludlar usanıb, qaldı.
Görüş yerinə sari
Əller uzanı qaldı.

Bu, gürşaddı...
Sankı göyərləndən enən
Dördnala çapın atdı.
Bu yağışın altında
Çəmançılar, düzərlər qaldı.

Səni, sevdiləndən
daha artıq sevmək,
Gördüyümdən
daha artıq gərmək.
Dodağın qacşın deyə,
Özüme güldüyümdən
daha artıq güləmək.

Sənə demə bələymis
Arzuların ən şirini.
Sevgilərə doludur,
Daglara əksəi oynayan
Suların ən derinli.

Sənən oduna yanmadan

Yüksəklikdə bir meşə
Aşağı düşə-düşə.
Quşlardan sorusurdu
Tənha ağacın yerini.

Allah eleməmiş, bərdən
Sənən oduna yanmadan
sənməyim gələr.
Yolunda ölümdən
sevməyim gələr.

Səhər çəki yarpaqlar
Xisim-xisim nə deyir?
Nakam sevgiye görə
Allah bağışlaşın deyir.

Həddi bilinməz, ancaq
Xosdu sevgi ağrısı.
Onsuş sürüşən belə,
Üzüma bağlanacaq
Açıq tövbə qapısı.

Sevgi ahı

Axşamdan başılağı yağış,
Ömründə belə yağıbmış.
Yerlə bir oldu laçaklı,
Görüş yerindən çiçəklər

Küsmedi bacım, küsmedi.

Hər şey deyişdi bir anda,
Göyün yeddinci qatında

Yaxşı ki...

Dağlar başındaki buzlağı
Nəfəs daymayıb yaxşı ki.
Bu zirvələr yaranıdan
Qəfəs gərimiyə yaxşı ki.

Yaşayır arın-arxayın.
Yamacında
Döyüşlərde yorğun düşən,
Dag kəlləri mürşülyər.

Yerlərini bos görünəcək,
Uzun gəmələr üstü

